



yətli şəxslərin qarşısında öz bacarığımı göstərdim. Onda həyecandan ürəyim yerində çıxacaqdı. Həddindən artıq kompleksim var idi. Həmçinin ilk tamaşamızda da çox həyecan olduğunu deyərdim. Həyecandan tər-su içinde idim. Tərin bir aži işləməye görə olurdusa, bir aži da həyecandan dolayı idi. Amma birinci kursun yaşındakıda artıq hiss etdim ki, komplekslerim yavaş-yavaş gedir. Həyecan əsasən kompleks olanda yaranır. Zamanla kompleks də azalır, həyecan da. Amma kompleks həyecana nisbətən daha çox azalır. İndi də universitetdə kurs tamaşalarımızı oynayıraq, birinci kursla müqayisə edəndə görürəm ki, həyecan xeyli azalıb. Amma həyecan tam itmir. Nə qədər desəm də ki həyecanlı deyiləm, səhnəyə çıxanda o, öz-özünə yaranır. Amma rolu oynamaq üçün həyecanın öhdəsindən gəlməye çalışıram.

- Dediniz ki, uşaqlıqdan əsas istəyiniz kino sahəsinə gəlmək idi. Bu istək hadnardan yaranmışdır?

- Uşaqlıqda ən çox maraqlı gəstərdiyim sahə futbol idi. Amma hər an aktyorluqla

no" filminə də baxanda, əsərini də oxuyanda, ən rəngarəng, ən dolğun xarakterli obraz mənə Pyero gelmişdi. Pyeronu oynayanda, düzü, çətinlik çəkdir. Çünkü o rolin mənim xarakterimə uyğun olmayan tərəfləri var. Əslində, çətinlik çəkməyin özü də yaxşıdır, çünki insan o çətinliyin öhdəsindən gelir və özünü rahat hiss edir. Rolun öhdəsindən nə dərəcədə gəldiyimi yəqin ki, tamaşacı deyər, amma mən görə yaxşı idi.

- Pyeronun sizinlə üst-üstə düşməyen tərəfləri nə idi?


- Pyeronu çox pessimist, mübarizə aparmığı bacarmayan, cəsarətsiz, qorxaq bir obraz kimi təhlil etmişdim. Amma mən ele deyiləm.

- Siz daha pozitivsınız?

- (Gülür) Yəni, dəhşətli dərəcədə pozitif olmasam da, Pyero kimi də deyiləm.

- Aktyorlar üçün önemli məsələlərdən biri də rejissorlarla işləmək bacarığıdır. Rejissorlarla dil tapmaq cəhətdən ilk vaxtlar çətinlik yəqin ki, olub.

- Hazırda mən tələbəyəm. Rejissorla



Uşaq yaşlarında demək olar ki, hər gün filma baxırmış. Həm da izlediyi filmlərdə aktyorlara həsəd aparırmış. Artıq zaman keçir, yaş artır və peşə seçimi haqqında düşünməyə başladığında isə, qərarına bu sevgisi təsir edir. Bu gün o, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda, aktyorluq sənəti fakültəsində təhsil alır. Bu yaxınlarda isə Akademik Milli Dram Teatrında "Buratino" tamaşasında Pyero rolu canlandırdı. "Pyeronu oynayanda, düzü, çətinlik çəkdir. Çünkü o rolin mənim xarakterimə uyğun olmayan tərəfləri var" deyən müsahibimiz 20 yaşılı gənc aktyor Elsevər Rəhimovdur.

- Teatrdə ilk rolunuz "Buratino" tamaşasında Pyero oldu. Bu, universitetdən kənar işiniz idi?

- Bir-iki filmdə kiçik rollarım olub. Bir də "Buratino"dan əvvəl "Əsa" Teatrında oynamışam.

- Bu gün gənc aktyorların gəlirdən doyayı daha çox filmlərə, seriallara üz tutduğunu görürük. Siz teatrdasınız, niye teatr?

- Aktyorların gəlir məsələsini düşünməsi normaldır, çünki yaradıcılıqla bərabər, həm də özünü, ailəsini dolandırmağı bacarmalıdır. Mənə geldikdə isə, uşaqlıqdan kino sahəsinə marağım yaranmışdı. Universitetə qəbul olanda, bu sənəti seçəndə də istəyim film sahəsinə gəlmək idi. Seriallarda, filmlərdə oynamaq istəyirdim. İndi filmlərdə yox, teatrdə olmağımın səbəbi bu sahədə də çox təkliflə qarşılaşmadı. Yeni, kinolarla bağlı qarşımı bele bir şans çıxmayıb. Əgər elə imkanlar olsayıdı, təbii ki, dəyərləndirirdim. "Teatri istəmərim" demək də düz deyil, amma istəyim dən daha çox kino ilə bağlı olub.

- Tamaşacı qarşısında ilk çıxışınız yəqin ki, universitetdə olub. Bu, hansı rol idi?

- İlk dəfə birinci kursda universitedə bir tamaşada oynadım. Bir dəfə də dostumuzun kurs işində səhnəyə çıxmışdım. Çox da böyük işlər olmadığı üçün onları peşəkar sənətde ilk rolum kimi qiymətləndirmirəm. İlk böyük işim kurs tamaşamızda olub. Mən Məmmədsefə müəllimin tələbəsiyim. O, bizimlə imtahan işi olaraq Ə.Haqverdiyevin "Yeyərsən qaz etini, görərsən ləzzətini" əsəri əsərində "Qara oyun" adlı tamaşa hazırladı. Mən orda Mirzə Heydər rolunu canlandırdım. İlk rolum onu saya bilərəm.

- Hələ ilk addımlarınızı atrınsız, bəs həyecan necədir? İlk vaxtlar yəqin ki, çox ola...

- Universitedə qəbul üçün qabiliyyət imtahanı verənə qədər mən heç vaxt auditoriya qarşısında çıxış etməmişdim. 15-20 nəfərin qarşısında bele hər hansı bir çıxış olmamışdı. İlk dəfə qabiliyyət imtahanında səlahiyy-

"Xəyallarım hədəflərimdən böyükdür"

Elsevər Rəhimov: Rolu göstərməkdən daha çox yaşamağa çalışıram

Xəyalə Rəis

maraqlanmışam, teatrın getməmişəm, lakin hər gün filmə baxırdım. Düzü, ən çox xərici filmləri izleyirdim. Oradakı aktyorlara həsəd aparırdım. Amma gələcəkdə aktyor olacağımı, film setlərində çalışacağımı heç fikirleşmirdim. Lakin yaş artıqca, burları qarşımı bir növ məqsəd kimi qoydum və bu sahəyə gəldim.

- Xərici filmlərə baxıb bu sahəyə gəlmişinizsə, deməli, iddialarınız da böyükdür.

- Xəyallarım hədəflərimdən böyükdür. Sadəcə, bəzi reallıqlar da var ki, onları qəbul etməliyik. Amma həmişə ən yaxşısını etməyə çalışıram, daha böyüklerini arzulayıram. Heç vaxt əlimdəki ilə kifayətlənmirəm. Bundan sonrasına zəman göstərəcək.

- Pyero rolundan danişaq, sizin üçün bu rolu canlandırmak çətin oldumu?

- Ümumi tamaşadan danişaq, çox adama elə gelir ki, uşaqlaşmaq hazırlamaq, orada rol oynamak elə də çətin deyil. Mən əslində, uşaqlaşmasında iştirak etmemişdim. Prosesi gördəndən sonra bu qənaətdəyəm ki, uşaqlaşmaq hazırlamaq digərlərindən də çətindir. Uşağın diqqətini çəkmək heç də asan deyil. Rola gəldikdə isə, özüm ifa etdiyim üçün demirəm, adıçə "Burati-

aktyor işi proseslərini çox da görməmişəm. 3-4 dəfə rejissorlarla işləmək, mənə, bu haqda fikir demək üçün kifayət qədər təcrübə də deyil. Amma düşünürəm ki, rejissorla dost olmayı bacarandan sonra işlər yağı kimi gedir. "Buratino"nu Əlif Cahangirli qurmuşdu. Əliflə o qədər yaxşı münasibətimiz var ki, rejissorla ənsiyyət cəhətdən heç bir çətinlik çəkmədim. Hər şeyi mənə izah edə bilirdi, mən də isteklərimi ona rahat şəkildə çatdırırdım. Fik-




çox yaşamağa çalışıram. Yaşama sənəti mənimcün önemlidir. Oynadığım rollarda, çəkildiyim 1-2 filmdə aktyor oyunum özümü qane etməyi. Bu, o cür anlaşılması ki, mən bunu dən yaxşı bacarardım, amma baxanda həmişə deyirəm ki, filmlər cür etsəydim, mənə, dən yaxşı olardı. Bilmirəm niya, amma baxanda həmişə deyirəm ki, filmlər cür etsəydim, mənə, dən yaxşı xüsusiyyətdir. İnsan özünü inkisaf etdirməyə çalışır.

- Gələcək karyeranızda özünüzü teatr, yoxsa kino sahəsində daha çox görürsünüz?

- Belə fikirləşirəm ki, dən çox kinonun dalınca gedəcəyəm, amma teatrı atan deyiləm. Artıq üçüncü kursda oxuyuram, bu müddətde teatr mənə özünü sevdirəm. Kino ilə yanaşı, teatrdə də davam edəcəyəm. "Kinoya dən çox istəyim var" deməyim sizlə çəşdirməsin. Teatrdə həvəsim var, sadəcə, kinoya sevgim bir az dən əvvəldən başlayıb. Uşaqlıqdan buna marağım var. Kinolarda, çəkiliş proseslərində iştirak etmək istəyirdim.

- Həm də teatrdə elə bir qüvvə var ki, ora gedən insanları özüne bağlaya bilir.

- Mənə görə teatrı kinodan fərqləndirən əsas məqam tamaşasının qarşısında canlı çıxış etməkdir. Bunun öz mütəddəsliyi var. Bəlkə də ona görə teatr insanı özünə belə çəkir.



rimə, aktyorla rejissor arasında konflikt olsa, bu, işdə özünü göstərəcək.

- Rejissorlar fərqli aktyorlar istəyirlər. Sizi digər gənc aktyorlardan fərqləndirən nədir?

- Mən özümü müqayisə etməyə çalışıram. Və adəten, müqayisədə zəif tərəflərimi tapmağa çalışıram. Məsələn, deyirəm ki, mən qarşimdakindan nəyə görə pisəm, yaxud zəifəm? Onu deyim ki, mən rolu, obrazı yaşamağa can atıram. Yəni rolu göstərməkdən